

■ Mirmehdı Ağaoğlu

25 fevral 2017

[www.kaspi.az](http://www.kaspi.az)

TƏHLİL

14

Zənnim məni aldatmırsa "Saz" əsərindəki İsfəndiyar kişi obrazı İsa Müğannanın Qılınc Qurban və başqa personajları kimi digər əsərlərində də görünmür, görünürsə də çox epizodik. Mənə görə səbəb budur: İsfəndiyar kişi sazin tilsimi sinandan sonra çox yaşaya bilməzdi.

Qocalar belədir. Ömürlərinin qurban çağında "bir ağaç gövdəsi" kimi söykənməyə mütləq bir ümid axtaralar. İsfəndiyar kişinin söykəndiyi qovaq gövdəsi kimi. Və o ümidi yaşıyarlar. Özü də bu ümid o qədər o uzaq, o qədər irrasional, o qədər magik olar ki, hey-

nəndə qulağına saz səsi gəlsə, bil ki, mən qayıtmışam, baba... Saz kökden düşsə, bil ki, mənim başımda qaranlıq var, baba". Və o gündən sonra İsfəndiyar kişi sazi evdən asib oğlunun qayıtmasını gözləyir. O gündən də şirmayılı saz İsfəndiyar kişinin gözündə tilsimlənir. Hər axşam evə qayıdanda qoca hələ lap uzaqdan gözlerini qapıya dikib, bəzən hətta nəfəs çəkmədən dinləyib, tilsimin açılmasını gözləyir. Hətta bu tilsimə o qədər inanır ki, ikinci dəfə ürək tutmasından yixilib yatağa düşəndən sonra da inamı sarsılmır. Qoca qətiyyətə deyir: "Eşidin, birkərelək

inanmir. Qılınc Qurban nə qədər dəlil-sübüt gətirsə də, fikrindən keçənləri oxuyub özündən ssenari uydursa da, İsfəndiyar kişinin qəlbindəki saflıq, təmizlik bu deyilənlərə inanmağa imkan vermir. Buna görə Qılınc Qurban köhnə inqilabçı kimi əsgər ailəsinin namusunu qorumaq üçün axsaq Hacını tutub qazamata salanda, İsfəndiyar kişi nə Sovet sədrinin qəzəbindən, nə kənd tənəsindən çəkinir, gedib qapının çöpünü çıxarıb atır, Hacını yanına salıb evinə gətirir.

Qılınc Qurban öz fikrini o qədər sərrast əsaslandırır ki, onun sözlerinə də inanmamaq

nı ocağının başına getirməklə ona özünün sonsuz etibarını nümayiş etdirir. İsfəndiyar kişi kədindən min-cür söz-söhbətə mövzu elədiyi uydurma fikirlərə bənd olmur. O, Bəhman gələnə kimi sazin kökdən düşməyəcəyinə inandığı kimi, Hacının qəlbindəki Xeyir tellərinin də kökdən düşməyəcəyinə inanır. Buna görə də küçə boyu ona zillənmiş heyret və məzəmmət dolu gözlərə məhəl qoymadan Hacını yanına salıb evinə gətirir.

Bircə bu Millinin onun qabığına çıxmağı olmayıaydı. Bircə bu Millinin o məktubları gizləməyi olmayıaydı. Bircə Millinin

# İSFƏNDİYAR KİŞİNİN TİLSİMİ

rət edərsən. Başqaları gülüb keçər, inanmaz, amma özləri bu ümidi inanarlar, içdən inanarlar-bu ümidi "şərti" nə qədər ağır, nə qədər ağlaşımaz olsa belə. Və o ümid həyatə keçmədikcə bu dünyadan ülfəti kəsməzlər. Əlbəttə o ümidi bir "ayaq yeri" də mütləq olur, tamamən irrasional olmur haman ümid. Nəsə qeyri-adı bir qüvvənin o ümidi bir gün gerçəkləşdirəcəyinə həmişə iynənin ucu boyda da olsa işiq payı olur. Və buna görə də qocaların ümidi sehər, tilsimə bürünür.

"Kitabi-Dədə Qorqud" da gözü tutulan qoca Baybörəni xatırlayaq. Kafir zindanında yatan oğlunun yolunu 16 il gözləyir. Heç kəs Bamsı Beyrəyin qayıdacağına inanmasa da o, inanır. Yollara baxmaqdan gözlərinin işığı çəkilib. Buna da çarə var. Yalnız düşmən zindanından xilas olub qayıtsa, barmağını çərtib qanını atasının gözünə çəksə oğlunu bir daha görər Baybörəyə. Baybörənin özü üçün düzəldiyi inanca baxın. Nə qədər ağlaşımaz, nə qədər qəribə, nə qədər mistik! Kimə desən inanmaz, əlini yellədib keçər-geçər. Olsun. Zatən bu ümid yerinə bircə özü inansa kafidir.

## BƏS İSFƏNDİYAR KİŞİNİN "ÜMİD"İ NƏDİR?

İsfəndiyar kişi bir gün yuxuda oğlu Bəhmanı görür: "Günlərin birində idarədən evə dö-

arxayı olun, lap yüz yol yixilsəm da, mənə heç nə şey olası deyil. Uşaqlar qayıdana qədər əzrayıla can vermərəm! Etiqadım var, ölməyəcəm! Bildinizi?"


## BƏLİ, ETİQADI VAR, QOCANIN!

Hələ 42-ci ildir. Müharibə üç il də uzanacaq. Bütün burlardan İsfəndiyar kişinin xəbəri yoxdu, əlbəttə. Orasını da bilmir ki, bu ölkədən nə qədər insan müharibəyə yollanıb geri qayıtmayacaq. Və bu dəhşətin, bu od-alovun içindən siyrılıb sağ-salamat geri qayıtmak özü elə möcüzədir, sirdir. Amma sərr-sehr olsa da İsfəndiyar kişi buna inanır. Çünkü iki oğul böyüdüb əlini işdən-gücdən soyutduğu vaxt, "köhnə dudman"ı oğlanlarına təhvil verdiyi vaxt başladı müharibə. İndi iki gəllindən, dörd nəvədən ibarət ailənin başında İsfəndiyar kişidi cavabdeh. Onu ayaqda saxlayan da, ölməyə qoymayan da bu məsuliyyətdir. Üstəlik müharibə hələ təzə başlasa da kəndi bürümüş yaman hadisələr; alverçi Xeyrənin çaxır getirib qadınları içirtməyi, Millinin həyasız hərəkətləri və axsaq Hacı haqqında Qılınc Qurbanın qaramat fikirləri - İsfəndiyar kişini rahat buraxmir.

İsfəndiyar kişi nəyə inansa da bircə Hacının onun namusuna kəm gözlə baxacağına

olmur. Bir yerdə ki, İsfəndiyar kişi də öz-özüne etiraf edir: "Qoca düşündü... Düşündü və nə qədər qəribə olsa da həqiqət belədir ki, feldşerlə ünsiyyətin əsas səbəbi ni yalnız indicə başa düşdü. Dərk etdi ki, axı oğlanları gedəndən sonra Hacı ilə ünsiyyətini məhz ona görə dərinləşdirməyə çalışmışdı ki, Hacı bu ünsiyyəti, dostluğu ayaqlayıb onun gelinlərinə eyri gözlə baxmasın (Gelinlər Pəri və Tubu İsfəndiyar kişinin oğlanlarına əre getməmişdən qabaq Hacı İsfəndiyar kişidən xahiş etmişdi ki, o qızları ona alınsın, əvvəl böyüyü, sonra kiçiyi - M.A.). Qoca bunu da yalnız indicə dərk etdi ki, feldşer onu duyurdu. Məhz duyduğuna görə də onunla üz-üzə gələndə xəcalet çəkir, qan-tər tökürdü". Əgər İsfəndiyar kişinin də ürəyinə "yaman fikirlər" gəldisə, o zaman oxucu dünəndən şübhə etməli. Bəlkə axsaq Hacı həqiqətən...

Qılınc Qurban dediyi kimi dünyani şeytanlığın bürüdüyü bir vaxtda kim deyər ki, Hacı da belə binamusluğa əl atmaz! Ehtiyatı əldən vermək olmaz. Əgər Qılınc Qurban özünün inqilabçı metod ilə qabaqlayıcı tədbir görmək istəyirse İsfəndiyar kişi də o aq saqqalına yaraşan tərzdə həll edir məsələni: Özünün sevgi və mərhəmətində Hacının pis niyyətini (əgər varsa belə!) əridir. Haci-



qara xəbər olan bu məktubları yiyələrindən gizlətmeyinin sirri açılmayıyadı. Bax onda İsfəndiyar kişi də oğlanlarının öldükərini bilməzdi. Bax onda şirmayı sazin da tilsimi sınızmadı. Əli bu dünyadan üzülmüş İsfəndiyar kişi də "Tilsim sindi, gətir sazi" deməzdi.

Tilsim sindisə daha yaşa bilməzsən, xüsüsən də, əger qocasansa.

P.S. Yazını bitirəndən sonra İsa Hüseynovun digər əsərlərinə də göz atdırıb ki, görüm İsfəndiyar kişinin sonraqı taleyi necə olur! Tilsim qırılsa da müharibə bitənə qədər yaşaya bilirmi, nəvələrini böyüdə bilirmi? Nə görsem yaxşıdı! Elə o dəhşətli 42-ci ildən bəhs edən "Tütək səsi"ndə bu cümləyə rat gəlirik: "Üçpara kədində üçünə də qulluq eləyən dəmirçi İsfəndiyar öldüyünə görə..." Deməli, oğlanlarının qara xəbərini öyrənəndən sonra çox yaşaya bilmir İsfəndiyar kişi! Can verir əzrayıla. Etiqadını qoruya bilmir. Özü də ürəyi tutduğuna görə yox, daha söykənməyə bir ağaç gövdəsi qalmadığına görə!